

M.F.AXUNDOV ADINA AZƏRBAYCAN MİLLİ  
KİTABXANASINDA ELEKTRON SƏNƏDLƏRİN  
QƏBULU VƏ FONDDA YERLƏŞDİRİLMƏSİNİN  
BƏZİ MƏSƏLƏLƏRİ

Şəbnəm Kərimli

*BDU, Kitabxana resursları və informasiya axtarış  
sistemləri kafedrasının magistrantı*

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası “Elektron hökümet” konsepsiyasının icrası ilə əlaqədar oxuculara kitabxana-informasiya xidmətinin elektronlaşdırılması, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması, virtual xidmət üçün müvafiq infrastrukturun və program təminatının yaradılması istiqamətində bir sıra kreativ yönlü layihələr həyata keçirmişdir. Məhz bu tədbirlərin icrası nəticəsində istifadəçilərə onlayn rejimdə informasiya-biblioqrafiya xidmətləri göstərilməsi üçün real şərait yaranmışdır. Kitabxananın müasir kompüter avadanlıqları ilə təchiz edilməsi, kitabxana işinin ənənəvi formalarının elektronlaşdırılması və mütəxəssislərin informasiya mədəniyyətinin artırılması internet üzərindən məsafədən informasiya resurslarına əlyetərliyin təmin edilməsinə şərait yaratmışdır.

İnformasiya cəmiyyəti quruculuğu dövrünün tələblərinə müvafiq olaraq 2006-ci ildən etibarən Milli Kitabxanada yeni tələblərə uyğun müvafiq struktur şöbələri və bölmələri: “Elektron informasiya xidməti”, “Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması və informasiya texnologiyaları”, “Elektron resursların yaradılması”, “Kitabxana siyaseti və metodik rəhbərlik”, “Analitik elektron məlumat bazasının yaradılması”, “Elektron dissertasiya fondunun təşkili və ondan istifadə” və s. şöbələr yaradılmışdır.

İlk növbədə kitabxananın elektron resurslarının yaradılmasına olan böyük ehtiyac nəzərə alınaraq yeni strukturda Milli Kitabxananın qiymətli fondlarının elektron daşıyıcılara köçürülməsi kimi mühüm bir prosesə başlangıç verilmişdir. Milli Kitabxanada məlumat bazası yaradılarkən komplikləşmə zamanı ədəbiyyat ayrı-ayrı sahələr üzrə fonda daxil edilir.

Milli Kitabxanada elektron kataloğun yaradılması işi ilə “Elektron resursların yaradılması” şöbəsi məşğul olur. Elektron kataloğun məlumat bazasına ədəbiyyat 3 mənbədən daxil olur:

- Kitabxanaya daxil olan yeni ədəbiyyat;
- Arxiv şöbəsinə toplanmış və əks xronoloji ardıcılıqla seçilən ədəbiyyat;

Kitab verilişi məntəqəsində oxucular tərəfindən qaytarılan və daha çox tələb olunan ədəbiyyat.

Milli Kitabxananın elektron kataloqundan istifadə etmək üçün [www.anl.az](http://www.anl.az) saytına daxil olaraq kitabxananın şöbələrinin adları əks olunan siyahıdan “elektron kataloq” sətrinin üzərində düyməni sıxaraq elektron kataloqa daxil olmaq olar. Elektron kataloqdan bir neçə axtarış növü üzrə:

- a) sadə axtarış;
- b) kombinasiya edilmiş axtarış;
- c) başlıqların açar sözü üzrə axtarış;
- d) xarici məlumat bazalarından - axtarış aparmaq olar.

Milli Kitabxananın Humanitar elmlər zalında Azərbaycan və rus dilində Azərbaycan Respublikasının qanunvericiliyi üzrə onlayn məlumat bazası fəaliyyət göstərir. Bu bazadan [www.qanun.info](http://www.qanun.info) (Azərbaycan dilində) və [www.consulting.minimax.az](http://www.consulting.minimax.az) (rus dilində) internet səhifəsinə daxil olmaqla istifadə etmək olar. Milli Kitabxananın saytındaki elektron kitabxana bölməsində mikrofilimləşdirilmiş ədəbiyyatın, qədim ədəbiyyatın, dövri və ardi davam edən nəşrlərin elektron məlumat bazası da mövcuddur.

Milli Kitabxanada 2009-cu ildən fonoteka fondunun qrammafon vallarının CD-yə köçürülməsi işinə başlanılmışdır. Hazırda 3000-dən çox qrammafon valı CD-yə köçürülmüşdür ki, bu işdə milli musiqimizə xüsusi yer verilmişdir. Artıq bu materialların kataloqunun birinci buraxılışı “Azərbaycanın səs xəzinəsi” seriyasında çap olunaraq kitabxanalara, musiqi və incəsənat məktəblərinə göndərilmişdir.

Mikrofilmlərin mətninin xüsusi fayllar vasitəsilə kompyuter yad-daşına köçürülməsinə imkan verən qurğu isə xüsusi əhəmiyyətlidir və qiymətli kitabların və qəzet-jurnal dəstlərinin tam elektron mətnlərinin yaradılmasının sürətləndirilməsi işində böyük rol oynayır. Artıq bugündək 150-dən çox qiymətli kitabın və 60-dan artıq dövri mətbuat materialının mikrofilmləri hazırlanaraq oxucuların istifadəsinə verilmişdir, onların orijinalları isə konservasiya olunaraq gələcək nəsillər üçün saxlanılır.

Elektron dissertasiya fondunun təşkili və ondan istifadə şöbəsində də əsaslı işlər görülmüş, 2012-ci ilin məlumatına görə 4965 təmmətnli elektron resursdan 1131 nüsxəsi avtoreferat, 3834 nüsxəsi isə dissertasiyadır. İl ərzində 1272 dissertasiya işi rəqəmsallaşdırılmışdır. 2012-ci ildə Rusiya Dövlət Kitabxanasının dissertasiya və avtoreferatlarının təmmətnli elektron bazasından və Azərbaycanda müdafiə olunmuş dissertasiyaların təmmətnli elektron məlumat bazasından 625 oxucuya virtual xidmət olunmuşdur.

Azərbaycan Milli Kitabxanası istifadəçilərin elektron-informasiya tələbatını ödəmək məqsədilə daim yeni layihələr həyata keçirir, kreativ iş

formalarından istifadə edir. Bu mənada “Elektron virtual sərgi” layihəsi xüsusilə diqqəti cəlb edir. Kitab sərgilərinin təşkili kitabxana fəaliyyətinin mühüm istiqaməti olub, kitabxana-informasiya xidmətinin inkişafına təsir göstərir, çünki kitabxanaçının kitab təqdim etmək qabiliyyəti və ümumiyyətlə, kitabxana haqqında ilk təessürat oxucuda kitab sərgiləri ilə tanış olarkən formallaşır. Yeni texnologiyalardan faydalananma imkanları kitabxana xidmətinin qədim ənənəvi formasına da innovasiyaların tətbiqini stimullaşdırır.